

Multikulturalizm Heydər Əliyev siyasatının davamıdır

Çoxəsrlük tarixe malik olan Azərbaycanımız yaranışından bizi lərlə birgə yaşayışın bir çox xalqların məkanı olmuşdur. Onlar zaman keçidkə bu torpaqlara six bağlanmış, Azərbaycan tarixində iz qoymuşlar. Söhbət zamandan, tarixdən düşməşkən elə bu yerde qədim Qafqaz Albaniyasından söhbət açmaq istədim. Büyük Plini, Klavdi Ptolomey, Plutarx, Ellian kimi tarixçilər dəyərli əsərlərində Albaniyanın bir möhtəşəm dövlət kimi 26 dildə danışan tayfaların məkanı olduğunu qeyd etmişlər. Bu tayfalar 26 dildə danışmaqla yanaşı fərqli-fərqli adət-ənənələrə, inanclarla, etiqadılara mənsub olmuşlar. Bütün bunlar onu göstərir ki, müqəddəs torpağımız hər kəs üçün yaşayış məskəni, doğma vətən olmuşdur. Bəlkə elə buna görədir ki, bütün bunları nəzərə alan rus siyasetçiləri millətimizin hər bir xalqa qarşı olan sevgi, məhəbbətini, qayğı və ehtiramını görərək erməniləri torpaqlarımıza köçürməyə başladılar. Xalqımızın ürəyindəki mərhəməti, səfqəti, qanındaki istiliyi, canındaki yanğılılığı görən, bilən bələd olan ermənilər də tarixi Azərbaycan torpaqlarını zəbt edərək vətən seçdilər. İller, əsrlər keçdi xalqımız bütün bu mərhəmətləri, sevgiləri hörmət və qayğıları qarşılığında düşmən hiyləsinə tuş gəldi, xəyanətin qurbanı oldu. Bütün bu yaxşılıqların qarşılığında onlar xalqımıza, torpaqlarımıza qənim kəsildi. Torpağımızın bərəkətindən, nər oğulların, mərd övladlarının dəyanetindən, xalqımızın bütün humanist, xeyirxah əmələrindən bəhrələnən düşmənlər bizlərin sayesində irəli addımlayaq sonunda vətənimizin dilbər güşələrini işğal etdilər. Lakin bütün bunlara "dayan" deyən, düşmənin qarşısını

kəsən Azərbaycan övladı Heydər Əliyev siyasi gücünü, qüdrətini göstərdi. Ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti, ölçüyügəlməz xidmətləri, əzm və fədakarlılığı sayesində xalqımız gələcəyə inamlı baxmağa başladı. Müdrik rəhbərimiz xalqımızı, vətənimizi, tarixi vətən torpaqlarımızı düşməndən qorumaq üçün əsla yorulmadı. O, uzaqqorən siyaseti, dərin zəkası ilə azərbaycan xalqını kütləvi qırğından xilas etdi, dövlətçiliyimizi qoruyub saxladı, xarici sərmayədarları Azərbaycana cəlb etdi. Bir dövüha kimi xalqımızın haqlı olduğunu dünyaya bəyan etdi, faciələrimizə siyasi qiymət verdi, sonunda respublikamızı nüfuzlu beynəlxalq təşkilatlara qovuşdurdu. Xalqımız məhz Heydər Əliyevin səmərəli, bacarıqlı, düşünülmüş siyaseti nəticəsində irəli addımlamağa başladı. Qeyri adı gücə-qüdətə malik olan Heydər Əliyev xalqın rifahınamına, vətənimizin xoş gələcəyi uğrunda heyrətamız, qətiyyətli addımlarla irəliləyərək millətimizi doğru yola yönəltdi, bizləri, tarixdən silinmək təhlükəsi qarşısında qalan dövlətimizi məhv olmaqdan qorudu. Vətənimizə, xalqımıza dərin məhəbbət sevgi və vurğunluq bütünlükə onun əməlində aydın göründü. Azərbaycanda sülh, əmin-amanlıq, rahatlıq, dilindən-dindən asılı olmayaraq bütün milletlər və xalqlar üçün sakit, firavan həyata təminat yaratdı. Tarixən hər bir xalqa doğma ana kimi qucaq açan Vətənimizdə hər kəs üçün, hər bir fərd üçün əminlik, arxayınlıq bəxş etdi, Azərbaycanda sakitlik, firavanlıq bərqərar oldu. Bütün bunlara görə də "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görüldü. Bu mükafat tək Azərbaycanda deyil, bütün Zaqafqaziyada

sülhün, barışığın qorunması, hər xalqın sakit yaşayışının təminatına verilən ən böyük dəyərin tətentəni iddi. Çünkü dahi rəhbərimiz öz xalqına, o cümlədən Azərbaycanda yaşayan digər millətlərə layıqli şəkildə qayğı və diqqəti ən planda saxlamış, hər bir insanın qiymətini bilmək, lazımi şəkildə qiymətləndirmək bacarığına malik idi. Dilindən-dindən asılı olmayaraq hər kəs üçün Azərbaycanı yenidən qurdur, yaratdı. Rahatlığın, əmin-amanlığın, humanizm ideyalarının rəmzi olan çiçəklənən Azərbaycanı yaşıtdı. Azərbaycanın müxtəlif bölgələrinə səfəri zamanı Azərbaycan xalqının nümayəndələri ilə bərabər digər xalqların həyat tərzləri, mədəniyyətləri, sosial inkişafları və digər problemləri ilə də yağından tanış olmuşdur. Bəli! Bu humanizm ideyaları Heydər Əliyev ideyalarının principləri kimi daha da möhkəmlənmişdir. Azərbaycanda yaşayan azsaylı xalqların tarixinin öyrənilməsi, Azərbaycan vətəndaşı kimi qayğıları ən plana cəkilmişdir. Xalqımız kimi hər bir sahədə bərabər hüquqlu olmağa böyük imkan yaratmışdır. Etiraf edək ki, bu gün dünyanın inkişaf etmiş dövlətlərində aksayı xalqlara bu qədər azadlıq verilmir. Onların ana dillerində yazışmaq, təhsil almaq, tarixlərini qorumaq, dini ayinlərini və s. icra etmək hüquqları məhdudlaşdırılır, bəzən isə olmur.

Bildiyimiz kimi hal-hazırda Azərbaycanda müxtəlif xalqlar yaşayır. Dövlətimiz tərəfindən burada yaşayan xalqlara hərtərəfli azadlıq verilmiş, onların tarixinə, qədim inam-etiqaqlarına hörmətə yanaşılmışdır. Bu tarixən belə olub, bu gün də belədir. Cənubi Azərbaycanımız demokratik, humanist, multikulturalizm

ənənələrinə əməl edən dövlətdir. Cənab İlham Əliyevin Azərbaycanda 2016-ci ili "Multikulturalizm ili" elan etməsi də məhz bütün bunların rəsmi şəkildə təsdiqi, bütün bunların həyata keçirməsinə diqqət və qayğısının bariz nümunəsi, dünyaya bəyan olunmasıdır. Azərbaycanda tarixən ləzgilər, udilər, avarlar, talişlər, tatlar və s. xalqların birgə yaşayışı mövcud olmuşdur. Bütün müsbət keyfiyyətləri: xeyirxahlığı, mərdliyi, əliaçıqlığı, rəhmiliyi və sadəliyi, böyüklüyü, hünər və məhəbbəti görən bu xalqlar Azərbaycanı vətən kimi seviblər. Humanist xalq kimi bizlərə güvənib, arxalanıblar. Onlar yaxşı biliblər ki, Azərbaycan xalqından heç bir kimse yəzər gelmemişdir. Xalqımız hər zaman böyüklüyünü, cəsarətini və səbərliliyini sübut edibdir. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün bunları rəsmiləşmiş dövlət siyaseti kimi dünyaya bəyan etdi. O, bununla təsdiq etdi ki, bizim xalqımız ona pənah gətireni, onunla ünsiyyət saxlayanı, duz-çörək kəsəni, Azərbaycanı Vətəni kimi sevəni, özünə yaxın sirdəş, qardaş bilib. Çətin gündündə də hər tikəsini hər kəslə bölüb.

Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyində hər zaman bir sıra tədbirlər təşkil olunmaqdadır. Belə tədbirlər tarixi səhərlərdən, görüşlərdən, yeni güşə və sərgilərin təşkil olunmasından ibaret olur. Belə daimi guşələrdən biri də Qafqaz Albaniyası tarixində adları çəkilən udi xalqına məxsusdur. Muzeyin bu daimi guşəsi 20 ildən cox müddətdir ki, fəaliyyət göstərir. Bu bölmədə onların mədəniyyəti, qədim tarixi, məişəti və ədəbiyyatını əks etdirən sənədlər əsas yer tutur. Qədim udi qadınlarının milli geyimləri, musiqi alətləri, udi

əlfbaşı, tarixi və s. haqqında bu bölmədə geniş materiallar yerləşdirilmişdir. Qəbələdə yaşayan udi xalqının tarixi haqqında geniş mövzunu əhatə edən tarixi elmi məlumatlardan ibarət materiallarla bərabər görkəmli alım, milliyyətcə udi olan Voroşil Qukasaarının fəaliyyəti haqqında da müzeyimizdən məlumat almaq olar. XVIII əsrin nüminəsi olan Çotarı kilsəsi bu gün udilərin ibadətgahı olmaqla bərabər Azərbaycanımızın XVIII əsr tarixi abidələrindəndir. Multikultural dövlət kimi bu tarixi məbəd tarixi abidələrimiz sırasında özünəməxsus yer almışdır.

Qəbələdə ləzgi xalqının nümayəndələri də yaşayırlar. Bu xalqın nümayəndələri ilə səmimi dostluq, mehribanlıq qohumluq əlaqələri gündəngünə güclənir. Ləzgi qadınlarının toxuduğu corablar, xurçunlar dillər əzberi, xalçalar evlərin yaraşığı, malat pendiri ağızlarının xoş, ləziz təamı olmuşdur. Ləzgi xalqının tarixi haqqında da müzeyimizdən geniş məlumatlar əldə etmək olar. Etnoqrafiya bölüməsinin ekspozisiyasını ləzgi qadınlarının əl işləri bəzəməkdədir. Bununla da onu sübut edirik ki, Azərbaycan həqiqətən də coxmilletli, coxmədəniyyətli bir dövlətdir. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyaseti olmaqla yanaşı tarixi ənənələrin qorunmasının, yaşadılmasının təminatıdır. Bəli! bu gün respublikamızda bir çox mədəniyyətlərin bir arada yaşayışı həyat tərziməzə çevrilmişdir. İnsanlar arasında qarşılıqlı dostluğun, əməkdaşlığın, birliyin, humanizmin, multikulturalizmin bariz nümunəsi bu gün Azərbaycanda əsaslı şəkildə özüňü göstərməkdədir.

**İlhamə SEYİDOVA,
rayon tarix-diyarşunaslıq
muzeyinin kiçik elmi işçisi.**

Ehtiyatda olan kapitan Əhəd İsmayılovun döyiş gündəliyindən

(Əvvəl 7 aprel 2016-cı il tarixli sayımızda).

Ermənistandan Kəlbəcərdən keçməklə Qarabağa—Ağdərəyə gedən strateji əhəmiyyətli yol Çəpli kəndindən keçirdi. Bizim tabura Çəpli kəndini düşməndən azad etmək, yola nəzarəti bərpa etmək əmri verildi.

23 yanvar 1994-cü ildə səhər tezdən Çəpli kəndinin kənarındaki yüksək qayalıqlarda mövqə tutduq. Erməni quldurlarını gözəl Qarabağı-

miza aparan yol aşağıda aydın görünür. Həyəcanlı dəqiqliklər yaxınlaşır. Budur, ermənilərin hərbi maşın karvanı ağır-ağır bize sarı hərəkət edir. Bu maşınlarda Ermənistandan xeyli sayıda canlı qüvvə, hərbi sursat və ərzaq gətirildiyi bize məlum idi. Tabur komandirimizin «Atəş» komandası verilən kimi erməniləri bütün istiqamətlərdən avtomat və polemyotlardan atəşə tutduq. Ermənilər bu qəfil hückumu gözləmədiklərindən ne baş verdiyini anlamayaraq

maşınlardan düşüb hara gəldi. Ancaq atəşdən yaxına bilmirdilər. Döyüş iki saat davam etdi. Düşmən tamamilə məhv edildi. Az bir hissəsi Qamışlı kəndi istiqamətində qəçəsə da həmin istiqamətdəki taburlarımız tərəfindən məhv edildi. Bu döyüşdə biz düşmənin 3 ədəd piyadaların döyüş maşını, 6 yük maşını, xeyli hərbi sursatını, ərzaq ələ keçirdik. Düşmənin 5 zabitini əsir götürdük. Həmin zabitlərən aldığımız məlumatə görə bu dəstədə ermənilərin 200

nəfərdən çox canlı qüvvəsi varmış və onlar hamısı məhv edilmişdi. Əsir götürülən erməni zabitləri Ermənistanda hərbi komissarlıqlıda işleyirlərmiş, məhv edilmiş erməniləri Qarabağdakı hərbi hissələrə təhvil vermək üçün müşayət edirlərmiş. Bu əməliyyatdan sonra Ermənistandan Dağlıq Qarabağı Kəlbəcərdən keçməklə birləşdirən yol kəsildi. Bu əməliyyat taburumuzun ən uğurlu əməliyyatlarından biri idi. Gecə bize yeni əmr verildi.

Taburumuz «At daşı» deyilən yerə doğru hərəkət etməli, (bu düşmən arxasına keçmək idi) oradan Qanlı və Dəmirçi-dəmə kəndlərinə doğru irəliləmeliydi.

24 yanvar 1994-cü ildə saat 12-də At daşına çatdıq. Biz meşə ilə hərəkət edib yüksəkliyə çıxdıqda ermənilər 12 ədəd zirehli maşın, tank və xeyli canlı qüvvə ilə hücum edərək Çəpli kəndinə girdilər.

Yüksəklik bizim əlimizdə olduğundan əks hücumla Çəpli kəndindəki erməniləri məhv edə bilərdik.

(Ardı 6-cı səhifədə).